

■ Məmməd Qocayev

(Əvvəli ötən sayımızda)

Cənnətşəhəri gördükdən sonra İsgəndər durmadan vətənə yola düşür. Onun qulağına qeybdən bir səs gəlir: Daha fatehlikdən el çək, dünyani başdan-başa gəzdir, öz ilk məkanına qayıt, əlini dünya işlərindən çək. O, öz həyatı və insanlıq borcunu tam mənada yerinə yemmişdi, edəcəyi və edə biləcəyi nə vardısa hamısını eləmişdi. Vətənə tələsən İsgəndər sanki ölümə tələsirdi. Onun qarşısında Allaha qovuşmaqdan başqa bir məqsəd qalmamışdı. Zur şəhərinə çatanda onun səhhəti pisləşir. İsgəndərin ömrü sona yetmişdi və heç kəs, heç nə onu bu yoldan döndərə bilməzdi. Burada ölüm qocalıq və bə-

bərliyə çatdısa, ölüm hikmətini dərk etmiş İsgəndər şəhidlik zirvəsinə çatır və bununla da əbədiyyətə qovuşur. Haqqın dərgahında əbədiyyətə qovuşan İsgəndər həm şahlıq, həm filosofluq, həm də peyğəmbərlilik məqamından da yüksək bir səviyyəyə çatır - şəhidlik səviyyəsinə. Bu həm də ruhi ölüməzlik səviyyəsidir. Ruhi əbədiyyətə qovuştura bilən ölüm faciə deyil, ən böyük səadətdir, ən ali iqbaldır. Ona görə də İsgəndər öz ölümünü kəderlə və göz yaşları ilə deyil, təbəssümlə və sevincə qarşılıyır.

*Niyə səkkiz bağa getməkdən qorxum ki,
Qapısı açarlıdır, yolu çıraqlı.
Niyə ovlağa sevincə getməyim ki,
Səməsi buludsuz, yolu tozsuzdur (602).*

- həm adı, həm ali nöqtəyi-nəzərdən. Ölümün səadət və əbədiyyətə çatmaq kimi dərk olunmasının nəticəsidir ki, "İqbalnamə" təkcə İsgəndərin deyil, bütün filosofların və nəhayət, Nizaminin özünün ölümünün təsviri ilə bitir. Bu möhtəşəm düha sahiblərinin ölümü fənalıq ideyasının deyil, məhz əbədiyyət ideyasının təsdiqidir. "Şərəfname" həyat fəlsəfəsidirsə, "İqbalnamə" ölüm fəlsəfəsidir. "Şərəfname" qəhrəmanın bir insan kimi özünü təsdiq yoludursa, "İqbalnamə" onun özündən imtina edib Allaha qovuşmaq yoludur. Bu yol şərəfən səadətə, səhvən həqiqətə doğrudur. Əsər qəhrəmanın və bütün möhtəşəmlərin ölüm səhnəsi ilə bitsə də, bu sonluqda bədbinlik bütün bunların hamısı insan ruhunun tərkib hissəsi və insan həyatının anları kimi təsvir olunur. Lakin insanı ilahi dərgaha çatdırın ölüm hər şeydən mənalı, bütün hikmətlərdən dərinidir. Ölüm həm də insan ruhunun saflaşması və ilahi hikmətə yetişməsidir. Ərəstun ölümündən qabaq dostlarına deyir: Mən indiyədək yalnız həyatın üzündəki pərdəni dərk etmişdim, indi bu köç məqamında öz səhvərimi görürem. Maddi aləm və həyat insanla Allah arasındakı pərdədir. Yalnız ölüm məqamında bu pərdə götürülür və insan ilahi hikmətə çatır. Nizaminin təsvir etdiyi bu dahi filosoflar bilik və hikmətlər uğrunda dünyayla cəngə çıxmışdır, sırlı mətləblərin açılması uğrunda çarpışır. Ölüm məqamı yetişəndə onlar da ilahi hikmət qarşısında təslim olurlar. Məsələn, Bəlinasın ölüm-qabağı dediyi sözər çox mənalıdır. O özünün zamandaki və məkandaki mövcudluğundan qurtarır mütləq azadlıq çatdığını söyləyir:

*Pəri kimi mən də gözlərə görünmüram,
Haraya istəsem, oraya da gedə bilərem.
Gelib-getməyim zaman daxilində olmaz,
Zamani harda dayandırırm, harda izləyim (614).
Çöllərdən, dənizlərdən keçə bilərem.
Həm dənizdə İlyasam, həm səhrada Xızır (614).*

PEYĞƏMBƏRLİK SƏADƏTİ

(“İqbalnamə”)

dənin gücdən düşməsinin nəticəsi kimi deyil, insan amallarının və onun missiyasının sona yetməsi kimi səciyyələnir. Ölüm İsgəndərin sonuncu səfəri kimi təsvir olunur. Ölüm ona ecr kimi verilir.

*Dəvə eger tam abi-həyat olsa belə,
Əcəl gelmişə o necə vəfa (əsər) edə bilər.
Şahın işi işdən keçmişdi
Ki, onun əzabı rahatlığa çevrilisin (589).*


İsgəndərin ölümü səhnəsi əsərin ən vacib və məzmunlu hissəsidir. Bütün səfərlərə hazırlaşlığı kimi, İsgəndər ölüm səfərinə də həzırlıq görür: anasına məktub yazıb dünyada müqəddəs nə varsa hamısına and verir ki, onun üçün yas saxlaması, çünkü ölen tək o deyil, dünya onun kimi çoxlarını yola salıb. İstər otuz altı, istərsə də otuz altı min il yaşa, onsuza da insanın dünyadan gözü doyan deyil. Həyatı sevərək ondan ayrılmağı da bacarıq lazımdır. İnsanın ölümündən qaćmaq cəhdində Allahın iradəsinə müxalif olan bir istək var. İsgəndər Allaha yalvarır ki, onu mənəvi ixtirablardan qurtarır rahat eləsin. Torpaqdan yaranan torpağı da qayıtmalıdır. İsgəndərin dərindən dərk etdiyi ən ali hikmet ölümün haqqı olmalıdır. O, ölüm ayağında bu hikməti dərk edir və öz iradə və istəklərindən imtina edir. Bütün nəfəslərdən ən güclü yaşamaq isteyidir. Ölümə hazır olmaq bu nefsi öldürüb tam təmənnəsizliyə və ruhi saflığa çatmaq deməkdir. Nizami öz qəhrəmanının məhz belə bir mütləq ruhi kamiliyyə və saflığa çatdığını qeyd edir. Anasına and verib matəm saxlamamağa çağrırandı o, təkcə anasını düşünürdü. O, ilk növbədə Allahu düşünürdü və matəmin haqq işinə etiraz kimi səslənəcəyindən qorxurdu. Ölümü matəmsiz və kədərsiz qəbul etmək Allahın haqqı işi qarşısında tam müti olmaq deməkdir. Həyat və dünya sirlərini dərk etmiş İsgəndər filosofluq və müdriklik zirvəsinə yetişdi, ilahi sirləri, ilahi hikməti dərk edən İsgəndər peyğəm-

İsgəndərin ölümünü Nizami cəza kimi deyil, ecr kimi təsvir edir. Allah öz sevimli bəndəsini, kamıl övladını bu öteri və miskin həyatdan ayırib, əbədi və ülvə bir həyata qovuşturur. Bu iqbala layiq olmaq ən böyük mükafatdır.

*Fələk bizi bu hasardan xilas etdi,
Ki, hamı bizim kimi xilas olsun 9602).
Burada ölüm azad olmaq və əbədiyyətə qovuşmaq kimi səciyyələndirilir.*

Əger "Şərəfname" qəhrəmanın şahənşahı taxtına yüksəlişidirsə, "İqbalnamə" onun şəhidlik məqamına çatmasıdır. İsgəndərin ölümü onun axirət dünyasına iqbala səfəridir. O, şam kimi gülümsündü və öldü, göylərde ona taxt quruldu. Torpağa gömülən insan üçün göylərde taxt qurulursa, bu iflas deyil, qələbədir, bu faciə deyil, səadətdir. Bu təsvirdə ölüm kədəri duyulmur, əbədi həyat sevinci duyulur. İsgəndər Allahdan razı, dünyadan isə narazı köçür. O, vəsiyyət edir ki, onun əlini tabutdan kənardə qoysunlar və ovçuna da torpaq töksünər. Bu, İsgəndərin insanlara dünya haqqındaki son sözü idi: bu dünyadan heç kəs bir ovuc torpaqdan başqa heç nə apara bilmir. İsgəndərin taxtı torpaq altında quruldu, ruhu isə göylərə yüksəldi. Dünya vəfəsizdir - onu sevməmək üçün, Allah vəfalıdır - onu sevmək üçün. Həyatı sevmək, onun neşələrinə aludə olmaq özünü və dünyani sevməkdir; ölümü sevmək isə özünü və dünyani unudub Allahı sevməkdir. Ölüm dünyanın insandan intiqamıdır; ölüm həm də Allahın insana mərheməti və rəhmidir. Dünya insanı yox edir, Allah isə onu əbədiyyətə çatdırır.

İsgəndərin həyat yolu həm də onun axirət yolu kimi başa düşülməlidir. Bəsit və empirik təfəkkür ölümü bədbəxtlik, hüzn, fənalıq kimi qavrayırsa, dini tefəkkür ölümü səadət, sevinc və əbədiyyətə qovuşmaq kimi dərk edir. Nizami həyata bu iki nöqtəyi-nəzərdən baxır



ruhu duyulmur. İsgəndərin həyatı və ölümü ilə Nizami təsdiq etməyə çalışır ki, insan həyatının mənası və məqsədi dünya nemətlərinə və yüksək mənseblərə deyil, axirət dünyasında əbədi səadətə çatmaqdır. Burada, yəni qəhrəmanın ölümünün təsvirində, Nizaminin insan konsepsiyası öz məntiqi nəticəsinə çatır: her mənada yol qurtarır, hərəkət dayanır, zaman və məkan anlayışları yox olur, qəhrəman əbədiyyətə və sonsuzluğa qovuşur. İnsan bir varlıq kimi yalnız ölümde tamamlanır, həyatda isə o, həmişə natamam olur.

Nizaminin insan konsepsiyasını tam mənada başa düşmək üçün əsərdə İsgəndərus surəti vacib yer tutur. Bu obraz yalnız əsərin sonunda səhnəyə çıxır. İsgəndərus atasının şahlıq yolunu davam etdirmək istəmir, taxt-tacdan imtina edərək özünü Allaha ibadətə həsr edir, yəni Allaha xidmət yolu seçir. Bu ali və son məqsədə İsgəndər uzun keşməkeşlərdən və dərin ziddiyətlərdən keçərək çatmışdır. İsgəndərus atasının səhvlerini təkrar etmir və birbaşa son məqsədən başlayır.

Bununla da ölüm haqqındaki düşüncələr və nəticələr Nizami bədii-fəlsəfi axtarışlarının, onun insan haqqında düşüncələrinin son akordu və tapşırması kimi mənalıdır. Eşq bələsi, vüsal şirinliyi, hicran acılığı, şahlıq şövkəti, aqillik hikməti, peyğəmbərlilik səadəti -

Ölüm ruhun həyatının başlanğıcı və insanın zaman və məkan asılılığından qurtarmasıdır. Bu mənada insanın daim can atlığı ölüməzlik də yalnız ruhi səviyyədə, yəni ölümün özündə reallaşır.

Beləliklə, "İsgəndərname" də insan problemi dərin fəlsəfi səpkidə təhlil olunur və əvvəlki poemalar dan fərqli olaraq burada mövzu rəngarəngliyi və xarakter mürəkkəbliyi müşahidə olunur. Qəhrəmanın fealiyyət dairəsi o qədər genişlənir ki, bütün dünya hadisələr səhnəsinə çevrilir. İsgəndər Nizami qəhrəmanlarının hamisindən daha mürekkeb, daha möhtəşəm və daha coxcəhəlli xarakterə malik insandır. Əgər Xosrov, Bəhram, Məcnun obrazlarında Nizaminin insan konsepsiyasının hər hansı bir cəhəti, tarixi insanın ideal kamilliyyətə doğru inkişafındaki hər hansı bir aralıq mərhələnin təsviri əsas yer tuturdusa, İsgəndər obrazında insan fəlsəfəsinin bitkin və hərtərəfli ifadəsi və insanın tarixi kamilləşmə yolunun zirvəsi və yekunu öz eksini təpər. Xosrovdan İsgəndərəqədəki tarixi-mənəvi kamilləşmə yolunu aşiqlikdən şəhidliyə qədər yüksələn bir yol hesab etmek olar. Xosrovdan Məcnuna qədər olan təkamül yolu aşiqlik yolu idi ki, onun da zirvəsini Məcnun fəth etdi. Xosrovdan Bəhrama qədər inkişaf yolu şahlıq yolu idi ki, bunun da zirvəsi Bəhram şah oldu. Bu iki mövzu (aşiqlik və şahlıq) "Xəmse" də ayrı-ayrılıqlı müəyyən inkişaf yolu keçir və öz həllini təpər. "İsgəndərname" də eşq və aşiq məsələləri əsas deyil. Burada qəhrəmanın həyatı şahlıqdan başlanır, fatehliyə yüksəlir. İkinci xətt, döñüş nöqtəsi alimlikdən peyğəmbərliyə aparan yoldur ki, bu da şəhidlik zirvəsində tamama yetir. Bununla da bitkin bir insan konsepsiyası yaranır.